



**ŞAMXAL HÜSEYNOV**  
*Kənd təsərrüfatı elmləri namizədi,  
 agrar elmləri üzrə fəlsəfə doktoru, dosent*

# OCAQQULUNUN MƏZHƏKƏLƏRİ

Əsrarəngiz və gözəl təbiətə malik olan Vejnəli kəndi Zəngilan rayonunun dağ kəndlərindən biridir. Bu kənd dəniz səviyyəsindən 600-700 metr yüksəklilikdə yerləşir. Əraziyi isə dəniz səviyyəsindən 500 metrdən başlayaraq Araz çayının yatağından Şükürataz, Üç qardaş (2200 metr yüksəkliyə qədər) dağına qədər bir sahəniəhatə edir. Odur ki, bu kənd dağlı-aranlı, yaylaqlı-qışlaqlı adlandırılırdı. Allah-təala bu kəndi möcüzəli bir yaşayış məskəni kimi yaratmışdır. Dünyanın 12 iqlim qurşağının 9-nu bu kəndə bəxş etmişdir. Odur ki, onun torpaq, bitki, heyvanat aləmimdə də müxtəliflik vardır. Vejnəli kəndinin əraziyi subalp və alp zonasına qədər yüksəlir. Yaylaqlarında müxtəlif çəmən bitkiləri olmaqla, torpaqların dad müxtəlifliyi vardır. Üç qardaş, Başı tüklü, Şükürataz, Bartaz yaylağı, Soltan Heydər növü kimi yaylaqlarında yazda açılan gül-çiçəyə adam baxmaqdan doymur. Ümumiyyətlə, bu bölgəni Vejnəli sakinlərinə Allah-təala xeyala siğmayan bir möcüzə kimi bəxş etmişdir. Kənd sakinləri də bu möcüzəli yaşayış məskəninin qədrini bilirdi, onun nemətlərindən qənaətlə istifadə edirdilər. Lakin yaxşı demişlər "Sən saydığını say, gör fələk nə sayaq". Necə deyərlər öküz əydi, daş qəribiliyə düşdü. Mənfur və nankor qonşumuzun xəyanətliyi bu qədim bölgənin adamlarını bir-birindən didərgin saldı. Sevimli adamlar biri digərindən aralı düşdülər. Buna baxmayaraq onlar xeyir-şər işlərində bir-birini tapır, öz səmimiyyətlərini əvvəlki kimi saxlayırlar. Bu baxımdan özümüz çox xoşbəxt sayıram və şükür edirəm ki, nə yaxşı ki, mən də Veynəlliliyəm, bu qədirbılən səmimi adamlar ilə birləşdəyəm.

Mənim uşaqlığım sözsüz ki, bu kənddə keçib. Sonrakı dövrlərdə başqa-başqa kəndlərdə oxumağa getmişəmsə də, uşaqlıq hafızəm çox güclü olduğundan kəndimizdə baş verən bütün hadisələr yaddaşımı həkk olaraq qalıb.

Odur ki, kəndimizin bütün yaşılı sakinləri, onların xarak-

ter və xasiyyətləri haqqında xatirələrim çoxdur. Bu xatirələri toplamaq, onların haqqında məlumat vermək günümün ən vacib məsələlərindən biri kimi qarşıma qoymuşam. Qoy, Allah-təala bu işdə mənə kömək olsun. Zənnimdə qalanları olduğu kimi yaza bilim.

XIX-cu əsrin lap axırına qalan və XX əsrədə dünyasını dəyişənlər, eyni zamanda XXI-ci əsrin əvvəllərində yaşayış kəndçilərimizlə mən fəxr edirəm və qürur duyuram.

Məlum olduğu kimi 1941-ci ilin vətən müharibəsində kəndimizin ər kişilərinin əksəriyyətləri vətən uğrunda sinələrini sıpar edərək qəhrəmancasına şəhid oldular. Çox yaxşı yadımdadır, onlardan gələn "qara kağız"lar evlərdə şivənlərə səbəb olurdu, başsız qalan ailələr pis gündə yaşayır, uşaqlarını birtəhər dolandırırdılar.

Uşaqlıq dövrümüzə yaşayarlardan yadımda qalanların adlarını bu yazımda verməyi lazımlı bilirəm.

Kəndimizin aşağı hissəsində yaşayarlardan Alməmməd kişi, Sünbülbəig Vəli, Sadiq kişi, Cəfərqulu kişi, Məmməd kişi, Məmmədqulu kişi, Qulu kişi, Mırqız Əsəd kişi, Allahyar kişi, Hüseyn kişi, Ocaqqulu kişi, Uzun Mehman, Əzim kişi, İsrafil kişi (Pərvər bibimin öri), Nağı kişi, Qafar, İmamqulu kişi, Tucu Vəli, Sayıl kişi, (Yuldaş Sayıl) Kərbəlayı İsmayıllı, (oğlanları Yedgar, Allahverdi, Əli) sürtünlü Cəbrayıl kişi, sürtünlü Qara kişi, Abas kişi, Üç papaq Səfər kişi, (oğlanları Məmməd, Atakisi) Salman, Məvləqulu, Murad (qardaşlar), Salmanın oğlanları Nəriman, Allahverən, Murad kişiinin oğlanları; Hüsü, Seyfulla, Kərbəlayı Hüseyn kişi (Ordubaddan gəlib kəndimizdə evlənərək nəslini burada artırmışdır), oğlanları; Qarakış, İskəndər, qızı Pərvər, Zinyət, Abbas kişi, oğlanları Şəmil, Səlim, Cəbrayıl.

Kəndimizdə yaşayan bu adamların əksəriyyətinin ləqəbləri, hərəsinin isə öz yumor və lətifələri vardır.

Qeyd etməliyəm ki, kənd onda məşhur olur ki, oranın

adamları haqqında çoxlu rəvayətlər danışılır. Vejnəli kəndinə bəzi adamları haqqında lətifələri mövcuddur. Bunlardan ən başlıcası və əsası Ocaqqulu kişidir. Ocaqqulu kişinin çoxlu lətifələri haqqında indi də danışılır və adamlar ondan zövq alırlar.

Ocaqqulu haqqında biz nəyi bilməliyik.

Ocaqqulunun həyatı çox maraqlı və mürəkkəb olub. O, dövrünün ən keşməkeşli həyatını sürüb və heç vaxt öz həyatını başqasına satın verməyib. Yəni, öz əməyini satmayıb, bu da onun 120 ilə qədər yaşamasını təmin edib. Bütün ömrü boyu demək-gülmək və həyəcansız yaşamaqla hazır cavablı, düzgün yol seçərək yaşamışdır. O, hazircavablığı ilə Zəngilan rayonundan kənarda da məşhurlaşmış və lətifələri dillər əzberi olmuşdur. Gəncə, Fizuli, Cəbrayıł, Qubadlı və bir çox rayonların məclislərində Ocaqqulunun hazircavablığından, lətifələrindən indi də çox şurla danışır və zövq alırlar.

Ocaqqulunu ömür boyu və həmişə bağ-bostanlara quruqcu qoyurdular. O, öz temizkarlığı və vicdan qarşısında bu bağlı-bostanı qoruyurdu. Heç kəs bağdan oğurluq edə bilməzdi. Buna baxmayaraq, Ocaqqulu hazircavablığı ilə yanaşı həm de məşhur oğru idi. O, həmişə mal-qara və at oğurlayır, lakin onun hazircavablığı nəticəsində oğurlığunu sübuta yetirmək olmurdu. Ocaqqulu ən çox ermənilərin mal-qarasını oğurlayardı.

O vaxt, ermənilərlə müqavilə bağlanardı. Bu müqavilələrin əsasında, qışda ermənilər arana, bizim kəndə (Vejnəliyə) gəlir, yaza qədər mal-heyvanlarının qışlaqda saxlayır və sonra yaylağa (öz yerlərinə) gedirdilər. Bunun müqabilinde bizim tərəflər yaylağa onların ərazisinə gedirdilər. O vaxtda yaylaq əraziləri ermənilərin əlində idi. Aldərə, Nüvədi, Lehvaz torpaqlarının hamısı onların ixtiyarında idi. Vejnəli kəndinin mal-qarasi ermənilərin ərazisində saxlanıllarkən bir adam qorxusundan onlara toxuna bilmirdi. Həmin yerlərin adamları da Ocaqqulunu tanıydılar. Onlar deyirdilər: "Əgər biz Vejnəlinin heyvanlarından birini aparsaq, Ocaqqulu əvəzində bizdən on heyvan oğurlayacaqdır".

Qeyd etdiyimiz kimi Ocaqqulunun bu hərəkətləri onun daha da məşhurlaşmasına səbəb olmuşdur. Öz lətifələri ilə də şöhrət tapmışdır.

## Ocaqqulu Qaçaq Nəbini görüb

Ocaqqulu bir çox məclislərdə və Vejnəli kəndinə gələn qonaqlara bu kənddə Nəbini görməyi haqda səhbətlər edirdi. Bu səhbətləri edəndə bəzən mən də orada olurdum.

1950-ci ilin əvvəlləri olardı, haradansa Vejnəli kəndinə bir rus həkimi gəlməşdi. O kəndin arasında Qaçaq Nəbi haqda səhbət edirdi. Nəbinin qəhrəmanlığından onun Qubalıdan olmasından və ata-anasından danışındı. Deməliyəm ki, bu səhbətləri tərcümə edən kəndimizin ziyalisi olan Rzaquluyev Sədətqulu idi. Bu vaxt haradansa Ocaqqulu kişidə gəlib çıxdı. Vejnəlidə o vaxt, yaşı adamlar çox idi. Lakin Ocaqqulu onlar bəzilərindən yaşı idi. O Nəbi haqda gedən danışığı eşidərkən dedi. Nəbi bu kəndə gələndə təxminən 25-30 yaşı olardı. Mənimsə 10-13 yaşım var idi. Nəbi orta boylu və çox diribaş adam idi. O, çox zəhmli eyni zamandarəhmdil adam kimi görünürdü. O başının bir dəstə adamı ilə kənd xırmanında dayanmışdı. Bu vaxt o, atın üzənginə qalxıb mü-

layım bir səslə hamını salamladıqdan sonra dedi. Bu kənd çox qədimdir. Mən gənc olanda bu kənddə olmuşam. Odur ki, yadımdan çıxmayıb. Gelmişəm ki, sizin əhvalınızı xəbər alım. Yəqin ki, sizdə eşitmisiniz. Mən Nəbiyəm... Demək istəyirəm sizi narahat edən və incidentən varsa mənə deyin. Nəcə dolanırsınız, kəndin ağısaqqallarından olan Kərbəlayı İsmayıł, Kərbəlayı Hüseyn qabağa çıxbı onu evə dəvət etdilər. O isə cavab verdi ki, çox sağlam. İşimiz var. Gedirik, ancaq qayidan baş size qonaq olarıq. Nə sözünüz varsa deyərsiniz. O, bu sözləri deyib sağollaşıb getdilər. Sonra eşitdik ki, onlar Koybənd deyilən yerdə Araz çayını keçib, o taya-İrana getdilər. Həkim isə bu səhbətləri öz dəftərinə qeyd edirdi. Deməliyəm ki, Nəbinin Vejnəliyə gəlməsini kəndin digər yaşlı adamlarından olan Nağı kişi, Hüseyn kişi, Mətin kişi (Məmmədqulu) və Alməmməd kişi də danışındılar.

Deyildiyi kimi Ocaqqulu boş səhbətdən qiybətdən tamamilə kənarda qalan adam idi. Ona görə də o, özünü həmişə gümrəh saxlayır heç kəsin işinə qarışmırı. Bu xüsusiyyətlərinə görə onu, çox sevirdilər. Ocaqqulu kənd əhalisinin bir yerə toplaşıb səhbət etdiyi yerlərə az-az gedirdi. Lakin onun duzlu məzəli sözlərinə və hazircablığına hamı heyrən idi. Bizim kənddə bir adət var idi ki, axşam üstü kəndin ağısaqqalları yiğişib Məti kişinin (Məmmədqulu kişi) tövləsinin üstündə, səhbət edirdilər. Belə günlərdə ən çox söz səhbət Ocaqqulunun lətifələrindən danışılır və deyib gülürdülər. Bəzən Ocaqqulu öz sözünün üstüne gəlib çıxır. Keyfini pozmadan deyirdi eybi yox nə deyirsiz deyin, mən ölündən sonra qədrimi bileyəksiniz. İndidə Ocaqqulunun xalq arasında gəzib doloşan duzlu-məzəli lətifələri haqda söz açırıq.

## Əsgərə deyin tez gəlsin

Bir gün Ocaqqulu Bartaz kəndinə gedir. Bartazlılardan Əsgər kişi və başqaları deyirlər ki, gəlin Ocaqqulunu ələ salaq. Burada bir nəfər də ölmüş imiş. Odur ki, deyirlər Əskər kişi Ocaqqulu o dünyadan sənə salam göndərirdi. Ocaqqulu cavabında deyir çox sağlam olsun ancaq o mənə deyirdi mən Əsgər kişini gözləyirəm, niyə gecikir. Bilmirəm ancaq ona deyin tez gəlsin.

## Üç manat verəcəksən

Ocaqqulu gedir Mincivana, bir qədər gəzəndən sonra yüngül subaşına çıxmağı gəlir. Lakin yer tapa bilmir və özünü divarın arxasına verir. Bu vaxt Nüsrot adlı bir milisioner gəlib bunu tutaraq deyir ə kişi utanmırısan bura ayaq yolu deyil ki, 3 manat cərimə verəcəksən. Ocaqqulu and içir və deyir pulum yoxdur ancaq bundan sonra mən Minçivana gəlmərəm. Odur ki, o uzun müddət Minçivana gəlmir.

## Ay eşşək, sən mühəndis deyilsən

Bir gün Ocaqqulu eşşəyi minir gedir göy bənd deyilən yerə. O, işini görüb qurtarır eşşəyin üstündə oturur və bu vaxt onu yuxu aparır. Eşşək çıxır dəmir yoluna və getməyə başlayır. Eşşəyin ayağı ilisir dəmir yola və büdrəyir. Eşşək

büdrəyəndə Ocaqqulu eşşəkdən yixılır və ayağı sınır. Ocaqqulu birtəhər özünü düzəldir başlayır eşşəyi döyməyə, adamlar gəlirlər onu durğuzsunlar. O, üzünü eşşəyə tutub deyir: "Ay eşşək, məgər sən dəmir yol ustasısan?" Ocaqqulu bundan bir ay yatrı. O, sonralar heç vaxt eşşəyə minmır.

### **Əllərin ki, açıqdır**

Günlərin bir günü Ocaqqulu adəti üzrə öz işinin üstünə gedir. Dedişimiz kimi həmişə kolxozun bağ və bostanlarını qoruyardı. O, bu işdə özünü doğrultmuşdu. Vejnəli kəndinin aşağı hissəsi tamamilə bağ və bostan idi. Ocaqqulu Kərbəlayı İsmayılin yerinə çatanda görür ki, bir nəfər yoncanı biciir. O, çox sakit haldə ona yaxınlaşır, tutur. Mikayıl adında olan bu adam nə qədər yalvarır, Ocaqqulu onu buraxmir və yerə yixib deyir: "Sənin başını mən kəsəcəyəm". Əlini yalandan cibinə apararaq deyir: "Ə Mikayıl, biçaq qalib evdə, sən buradan heç hara getmə. Gedib evdən biçaq getirib sənin başını kəsəcəyəm". Ocaqqulu bunu deyib evə gedir. Bir neçə saatdan sonra yenə gəlir və görür ki, Mikayıl heç hara getmeyib, elə uzanılı halda oradadır. Ocaqqulu baxır-baxır və deyir: "Ə, Allah sənin ağlını niyə alıb? Əllərin ki, açıq idi, niyə çıxıb getmirdin..."

### **Allaha yalvarır**

Ocaqqulu kişi deyildiyi kimi həm də mal-qara oğrusu idi. O, öz kəndinin mal-heyvana dəymirdi, lakin kənar kəndin mal qarasına qənim kəsilmişdi. O, xüsusən ermənilərin qoyun-keçisini uğurlayırdı.

Günlərin birində Ocaqqulu kəndin aşağı hissəsindən gələrkən (Zasdavadan-sərhəd gözətçi məntəqəsindən) baxır ki, ermənilərin qoyun sürüsü gedir, çobanı isə uzaqdadır. O, tez bir yekə qoço tutur və arxası üstə çalaya qoyur. Qoç çox çabalayır, dura bilmir. Ocaqqulu isə aralanıb gedir. Bir müd-dətdən sonra çoban ağlaya-ağlaya gelir. Bu vaxt Ocaqqulu da yaxında imiş. Erməni çobanı bilir ki, qoço Ocaqqulu uğurlayıb. Odur ki, başlayır yalvarmağa... deyir: "Ay Ocaq kirvə, o qoço kəsməmisənsə, ver, əvəzində hansı heyvanı desən, verəcəyəm". Ocaqqulu heç nə olmamış kimi gəlir heyvanın yanına və deyir: "Ə erməni, sənin qoçun burda ayaqların qaldırıb göyə, Allaha yalvarır. Allah onun yalvarmasın qəbul edib, gel apar. Qoçun əvəzinə o, ermənidən başqa heyvan alır.

### **Öz malın kimi ye**

Günlərin birində Ocaqqulu Ağbəndə gedirmiş. Xəcəmaş deyilən yerdə erməninin sürüsünə rast gelir. O, çobanın gözündən yayınaraq sürüdən bir karri-sarı keçi tutur, başını kəsərək, ətinin heybəsinə doldurub evinə gelir. Ocaqqulu evə gələn kimi əti doğrayır, peçin üstə bisəməyə qoyur. Erməni Ocaqqulunun buradan keçdiyini görür və heyvanlara göz gəzdirir. Görür ki, həmin keçi yoxdur. O, tez gəlir kəndə, görür ki, Ocaqqulu bir patıl əti qoyub qabağına yeyir. Başlaysıra Ocaqquluya yalvarmağa. Ocaqqulu deyir: "Ə kişi, mən cadu edib sənin keçini o saat getirmədim ki, gəl otur çörək

yeyək, sonra yalvar". Erməni ələcsiz qalaraq çörək yeyir. Ocaqqulu görür ki, erməni udqunur. Deyir: "A kirvə, udguna, öz malın kimi ye". Erməni işi başa düşür, ələcsiz qalıb durub dinməzcə çıxıb gedir.

### **Gülşənin alacığı pirdir**

Əmirxanlı kəndində adlı-sanlı ailəyə malik olan, Gülşə xanım rayonda gözəlli, mərifəti, qanacaq və mehribanlığı ilə ad-san qazanmışdı. O, həmişə kolxozun fermasında emalçı işləyərdi. Ailəliklə əliaçiq, səxavtlı olan bu ailəyə tez-tez qonaqlar gələrdi. Gülsənin həyat yoldaşı Paşa kişi də özündən deyən karrı və varlı idi. Adəti üzrə kolxozun ferması dağa köçür. İslıqlı deyilən yaylaqda alacıqlar qurulur. Hər kəs öz işi ilə möşgül olmuşdur.

Günlərin bir günü Ocaqqulunu fermaya mal aparmağa göndərirler. Ocaqqulu çay-çörək yedikdən sonra deyir: "Ay Gülsə, sən ki bu qədər gözəlsən, ha bəxtəvər Paşa kişisinin başına". Bu söz Gülsənin xatırınə dəyir və deyir: "Gör sənə nə edəcəyəm". Ocaqqulu burdan getməmiş rayondan ferma-yaya yoxlama gəlir. Gülsə onlara şikayət edir ki, bəs... Ocaqqulu mənə söz atdı. Ocaqqulu nə qədər yalvarır, onlar əl çəkmirlər. Ocaqqulu alacığın başına firlanır və bərkədən deyir: "Ay camaat, Gülsənin alacığı pirdir". Onlar gülüşüb Ocaqquludan əl çəkirlər.

### **Pay hadisəsi**

Ocaqqulu dağa, ailəsinin yanına gedir, bir neçə gün qaldıqdan sonra arana qayıtmək vaxtı çatır. Dağda olan hər kəs arandakı ailəsinə yağı, qaymaq, pendir və s. göndərirlər. Ocaqqulu bunların hamısını kisəyə yiğir və belinə atır. O hər yorulduğda oturur və kisəni ciynindən yerə qoyub, paylardan yeyir, arana gələnə qədər o paylar azalır. Ocaqqulu qalanların hamısını bir yere qatır. Kəndə gələrkən o kisənin ağızını açaraq deyir: "Ay camaat, hərə öz payın götürsün". Ona deyirlər: "Ə kişi, biz necə götürək, axı onlar qarışib bir-birinə". Ocaqqulu halını pozmadan cavab verir: "Bəs mən nə edim. Onlar kürəyimdə bir-birinə qarışıblar".

### **Bartazlıların danası haqda**

Ocaqqulu Bartaz kəndindən Vejnəliyə gələrkən Bartazdan bir qədər aralıda olan Qaranlıq dərə ilə Xənəzir Piri arasında Bartazın mal heyvanı otlayırmış.

Ocaqqulu baxır ki, burada bir kök dana var. Onun tamahi güc gəlir. Çatını heybədən çıxarıb kəmənd ataraq dananı tutur. Əl-ayağını bağlayaraq dananı kəsir. Onu soymayış yaxşı yerlərindən kəsərək heybəsini doldurub gizlədir. Sonra o, yenidən geri qayıdaraq bir dikin başına çıxıb qışqırı: "Ay camaat, gəlin, canavar heyvanlarınızı qırı". Bartazlılar gələnə qədər o, kəsdiyi dananı canavar paralılmış hala salır. Oturub gözləyir. Bu vaxt Bartazlılar gəlib deyirlər: "Ay Ocaqqulu, çox sağ ol, yoxsa canavarlar dananın ətin yeyib qurtardırlar". Sonra yenidən ona ət payı verirlər. Ocaqqulu isə durub ətləri də götürüb Vejnəliyə gəlir.

## **Siz də arvadınızı verin mənə**

Ocaqqulunun arvadı ölürlər. Bir neçə vaxt o, evlənmir. Əmərstanlı kəndində Kərim adlı bir kişi arvadın boşayırlar. Arvadın adı Pəri olur. Ocaqqulu gedib bu Pəri arvadı getirib özünə arvad edir. Günlərin bir gündündə kəndin içində kişilər yığılıb səhbət edirlər. Bu vaxt Ocaqqulu buraya gəlir. O, gələn kimi yetirib Kərimə əl verib görüşür. Kişilərdən biri deyir: "Ay Ocaqqulu, sən niyə təkcə Kərimlə əllə görüşürsən? Bəs bizimlə niyə görüşmürsən?" Ocaqqulu cavab verir: "Ə balam, Kərim arvadını verib mənə. Siz də verin. Mən sizinlə də görüşüm". Odur ki, hamı gülüb bir söz deyə bilmirlər.

## **Pəri çox inəkləri ram edib**

Ocaqqulunun arvadı Pəri arvad tezdən durub inəkləri sağmaq üçün hazırlanır. Ocaqqulu deyir: "Ay Pəri, tezdən hərə hazırlaşmışsan?" Pəri arvad cavab verir ki, gedirəm tavlaya, inəkləri sağmağa. "Pəri, ehtiyatlı ol, inək adam vurandır".

Bu vaxt Ocaqqulu ona xəbərdarlıq məqsədilə deyir: "Ay Pəri, tovlada buyuzsuz bir inək var. O inək adam vurandır, ehtiyatlı ol". Pəri deyir: "Ay Ocaqqulu, arxayın ol, mən çox elə dəli inəkləri ram edib sağışsam". Bir neçə dəqiqədən sonra tovladan çıçırtı səsi gəlir. Deyirlər: "Ay kişi, inək Pərini vurur". Ocaqqulu çox təmkinlə cavab verir: "Ə, işiniz olmasın, Pəri çox elə dəli inəkləri ram edib". Sonra tovlanın qapısın açıb görürər Pəri arvad yerdə döşəli qalıb. Ocaqqulu Pəri arvada baxıb gülümsəyib və deyir: "Pəri çox dəli inəkləri ram edib sağib".

## **Mənim birinə gücüm çatır**

Bir gün kəndə baxıcı gəlir. Kəndin adamları kimi Ocaqqulunun arvadı Pəri də baxıcıya baxdırmağa gedir. Baxıcı onun da bəxtinə baxır və deyir: "Ay xala, sənin dörd oğlun olacaq". Pəri arvad sevinərək baxıcıya deyir ki, gəl gedək ərimin yanına, ondan müştuluq al. Baxıcı gəlir Ocaqqulunun yanına deyir, ə kişi, sənin 4 oğlun olacaq. Onu da deyim ki, Ocaqqulu bir sözdən ağlı kosməyəndə (Bizim kənddə Vejnəlidə) Sələfir adlı bir dağ var idi. Üzünü ora tutub öz-özüne danışardı. Odur ki, indi də üzünü həmin dağa tutub deyir: "Ə bacı, mən bir balaca, ciliz adamam, gücüm ancaq birinə çatardı o da ki var..." deyib gedir. Baxıcı isə onun arxasına baxa-baxa qalır.

## **Ocaqqulu Şəmil kişiyyə hirsətnir**

Günlərin bir günü Ocaqqulunun başına ət yemək düşür. İki tərgidib Araz qrağına doğru gedir. Çünkü Ermənilərin qoyun sürünləri burada - qışlaqda idi. Ocaqqulu baxır ki, çoban yoxdur. İstəyir ki, qoyunlardan tutsun. Lakin Vejnəlidən olan Şəmil adlı kişi haradansa peydə olur.

Ocaqqulu çox gözləyir, Şəmil kişi çıxb getmir ki, getmir. Ocaqqulu gizləndiyi yerdən çıxb əsəbi halda Şəmil kişiyyə deyir: "Ay rəhmətliyin oğlu, niyə çıxb evinə getmirsən, qoymazsan oğurluğumuzu edək". Şəmil bir söz deməyib gülə-gülə çıxb gedir. Ocaqqulu fürsəti əldən verməyə-

rək erməninin bir qoçunu tutub aparır.

## **Ocaqqulu pircə gedir**

Günlərin bir günü Ocaqqulu Vejnəlidən Bartaz kəndinə gedir. Nə məqsədlə gedirə o, iş baş tutmur. Kor-peşman geri qaydır. Yolda öz-özünə danışır və deyir: "Ə, mən bunlara nə pislik etmişəm ki, mənə fikir vermədilər". Gen dərə deyilən yerə çatanda (bu yer Bartaz kəndindən 2-3 km aralı idi) burada kənd heyvanlarının otlamadığını görür. Heç nə olmamış kimi dinməzcə bir keçi tutaraq başına ip bağlayır və yoluna davam edir. Bir qədər gedir, yolda bir Bartazlı qadın rast gəlir. Qadın baxır ki, öz keçisini Ocaqqulu aparr. O, soruşur: "Ə Ocaqqulu, hara gedirsən?" Ocaqqulu çox təmkinlə cavab verir: "Ay bacı, pircə gedirem". Ocaqqulu pir adı tutduğu üçün qadın ürək edib deyə bilmir ki, bu keçi mənimdir. O, evə gəlir, axşam isə keçi gəlib çıxmır.

## **Şapəri atası Ocaqquluya pay göndərdi**

Bir gün Vejnəli kəndindən olan Gülsənəm Ağbəndə gedir. Qayıdanda Şapəri onu çağırıb deyir: "Gülsənəm, gözlə, atama pay verim, apar". Şapəri evdən torbaya konfet yiğir. Gülsənəmə verir ki, sən allah, bunu atama ver. Lakin Gülsənəm konfetlərin hamisini yeyərək Ocaqquluya vermir.

Bir neçə gündən sonra Ocaqqulu Ağbəndə gedəsi olur. Qızı Şapəri ondan soruşur: "Dədə, sən Gülsənəmdən konfet göndərmişdim. Verdi, ya yox?" Ocaqqulu deyir vermeyib. Sonra Ocaqqulu kəndə qaydır və Gülsənəmi axtarır. Gülsənəm isə bunu eşidir və Ocaqquluya görsənmir. Nəhayət, bir gün Ocaqqulu onu Böyük tut deyilən ağacın altında tut yeyən görür. Ocaqqulu onu tutur və deyir: "Sənin o biri qolunu da sindirib çolaq qoluna tay edəcəm". Gülsənəm çox ağlayır. Ocaqqulu isə ona bir-iki ağaç vurub deyir: "Get səni o tay qoluna bağışlayıram".

## **Ballının çəpişi**

Ballı arvad Vejnəli kəndinin ən qocaman sakini olmaqla, o, həm də "mamaça" idi. Kənddə kim xəstə olurdu, müalicəsini təbii otlarla edirdi, hər dərdin dərmanını deyirdi. Odur ki, Vejnəli kəndində hamı ona elə Ballı arvad deyirdi və hörmətini saxlayırdılar. Burada bir haşıyə çıxmək istəyirəm. Ballı arvad ərsəyə gelən vaxtı öz gözəlliyyi və cazibədarlığı ilə kənddə digər qızlardan seçilmiş, o qarabugdayı olduğundan ona qara kişmiş də deyirləmiş. Kəndin cavanlarından Qulu adlı bir nəfər ona vurulur. Lakin Ballı onu istəmir. Nəticədə Qulu Ballı qardaşı, Nağı kişiinin köməkliyi ilə qaçırdıb Bartaz yaylağı deyilən yere aparırlar. Qulu nə qədər cəhd göstərirə də əldə bir nəticə hasil edə bilmir. Və Ballı qaçmaq istəyir. Qulu ələcəsiz qalıb bir təpəyə çıxb qardaşı Nağını çağırısa da səsi eşidilmir. Görür ki, Lalalı deyilən yerden bir adam gedir. O, qışqırı və deyir: "Ay Lalalıdan gedən adam hey... ordan Nağıya denən Ballı məndə durmur hey... gəlsin..." Elə o vaxtdan indiyə qədər bu söz Vejnəlilərin məsəl yeri olub. Yeri gələndə bu söz Qulu kişinin nəvələrini əsəbləşdirmək üçün deyirlər. İndi isə mət-

ləbə keçək. Günlərin birində axşam Ballı arvad baxır ki, bir çəpişi yoxdur. Çox axtarırlar, çəpişi tapmırlar. Bir-iki gün keçir, görür çəpişdən soraq olmur. Haradan isə Ballı arvadın nəvəsi Sovet soraq tutur ki, çəpişi Ocaqqulu tutub. Ballı arvad gəlir Ocaqqulunun yanına və deyir: "Ay Ocaqqulu, biz qapıbir qonşuyuq, heç utanmırsan o bircə çəpişi oğurlayırsan?" Ocaqqulu çox sakitcə deyir: "Ay Ballı, sən heç utanmırsan bir çəpişdən ötəri hay-küy salmışan? Çəpişin özü gəlib mənim tövləmə girib. Mən necə ondan keçə bilərdim. Adətimi isə pozmadım". Ballı arvad baxıb-baxıb bir söz deyə bilmeyərək çıxıb gedir.

### **Mən səsimi çıxartmadım**

Vejnəli kənddən ulaq (eşşək) çox olardı. Demək olar ki, kənddə hamının eşşəyi var idi. Bu eşşəklərin də hamısının özünə görə adı var idi.

Bir gün kənd uşaqlarının hərəsi bir eşşək minir, kənddən dərə yuxarı aparırlarmış. Bu vaxt Ocaqqulu da onlarla gedmiş. O, uşaqlardan soruşur: "Ay uşaqlar, bu eşşəkləri hara aparırsınız?" Uşaqlar cavab verirlər ki, dayı otarmağa aparıq. Bunu deyib bir qədər getdikdən sonra uşaqlar eşşəkləri elə kişinin yanında buraxıb geri qayıdırular. Ocaqqulu Solbənd yatağına dəyib qayıdarkən görür ki, canavarlar eşşəklərin üstünə soxulub yemək istəyirlər. Bu vaxt bir qara eşşək (Hürnüsənin eşşəyi) anqira-anqira canavara tərəf gedir. Ocaqqulu isə heç bir söz demir, gəlir kəndə. Hay düşür ki, canavar Hürnüsənin eşşəyin parçalayıb. Ocaqqulu deyir: "Mən də orada idim. Eşşəyin özü canavara tərəf gedirdi ki, məni parçala. Ona görə də mən səsimi çıxartmadım".

### **Qulağım cingildədi**

Günlərin bir günü kəndin yaşılı kişiləri həmişə olduğu kimi Məmmədqulunun tövləsinin üstünə yığılib səhbət edirilər. Haradansa Ocaqqulu da gəlib çıxır. Ona deyirlər: "Ay Ocaqqulu, səhərdən sənin səhbətini edirdik". Ocaqqulu isə sakitcə cavab verir: "Deyirəm axı, səhərdən qulaqlarım cingildəyir".

### **Ocaqqulu yaylaqdan gəlir**

Bir gün Ocaqqulu yaylaqdan piyada kəndə gəlmiş. Başı tüklü deyilən yaylaqdan keçəndə görür ki, bir neçə adam ot biçir. Salam verir, salamin cavabın alandan sonra deyirlər: "Ay Ocaqqulu, niyə piyada gedirsən? Axi sən məşhur at oğrususan, yolda bir at oğurlayıb minib gələrdin də". Ocaqquluuya bu söz bərk toxunur. Başın qaldırıb deyir: "Mənim belə bir fikrim var idi, ancaq eşitdim ki, yolda bir neçə güclü adam var. Dedim elə onlardan birini minib gedərəm". Bu adamlar daha deməyə söz tapmırlar. Ocaqqulu dinməzcə yoluna davam edir.

### **Ocaqqulu qaratikan kolu arasında**

Bartaz, Əmirxanlı, Qargulu, Ördəkli, Dəlləki, Baharlı və Sürtün kəndlərinin sakinləri yüzbaşı Kərbəlayı Bəşirə şika-

yət edirlər ki, Ocaqqulu kişi özünü düz aparmır, kəndlərdən olduğunu edir.

Bir gün yüzbaşı Kərbəlayı Bəşir Vejnəli kəndinə gələndə Ocaqqulunu çağırır və deyir: "Ə kişi, bu camaati niyə inqidirsən?" Ocaqqulu başını salır aşağı heç nə demir.

Bəşir bir də soruşur: "Deməli, boyununa alırsan". Ocaqqulu yenə dinmir. Kərbəlayı Bəşir qeyd edir ki, bunu aparin çayın kənarına. Sonra iki yaba Qaratikan kolu getidirək, Ocaqqulunu soyundurub uzadır qaratikan kolunun arasına, Ocaqqulu heç səsini də çıxartmır. Onu buraxandan sonra Kərbəlayı Bəşir deyir: "Ocaqqulu, bu pis əməllərindən əl çəkməsən, sonra daha pis olacaq". Ocaqqulu yazıq-yazıq deyir: "Kərbəlayı, əgər bundan da pis cəza var?" Ocaqqulu bundan sonra üç ay xəstə olur.

### **Qaçanda nar dəyib**

Hələ mən uşaq idim (yəni 1945-46-cı illərdə) Vejnəli kəndinin aşağı hissəsində, Qarakışının (mənim atamın) nar bağı var idi. Sonralar bu bağ kolxozun ixtiyarına keçmişdi. Payız vaxtı idi, odur ki, narlarda yetişib yeməli olmuşdu.

Kəndin cavanlarından Həbulla, Hüseyin, Əsgər, Musa və bir də Musanın xırda qardaşı Zaman sözləşib nar bağına oğurluğa getdilər. Mən də onlara qoşulub getdim. Elə çəpəri yarib içəri girməkə, Ocaqqulunun qəflətən peyda olması bir oldu. Bu vaxt hərə bir tərəfə qaçı. Ocaqqulunun bir böyük kəməri var idi. O, kəməri həmişə əlində saxlayardı. Bağın aşağı hissəsində böyük bir palid ağacı var idi, mən qaçıb o palid ağacının arxasında gizləndim. Zaman da buraya gəlmək istəyəndə, Ocaqqulu kəmərlə onu vurdur. Zamanın üzündən qan axmağa başladı. Kəmər Zamanın burnunu əzmişdi. Buna baxmayaraq Zaman evlərinə qədər qaçıb getdi. Zamanın anası Qaraqız arvad böyük bir mərəkə saldı. Bütün kənd yığışdı. Bir qədər sonra Ocaqqulu da gəlib çıxdı. Qaraqız arvad sakitləşməyib elə hey Ocaqqulunu söyürdü. Ocaqqulu isə sakitcə deyirdi: "Ay Qaraqız bacı, mən onu vurmadım, oğurluqdan qaçanda burnuna böyük bir nar dəyib əzdi". Zamanın burnunun üstündi həmin şirəm indi də Ocaqqulunun yadigarı kimi qalır.

### **Verərəm sahibinə**

Kəndin kolxoz sədri Mürsəl kişinin keyfi kök olanda Ocaqqulu kişini çağırıb məzəli səhbətlər etdirirdi və ona deyirdi: "Ocaqqulu, çox sağ ol ki, kəndimizdən çox da oğurluq etmirsən. Ancaq o, dünyada bu oğurluqlarına necə cavab verəcəksən. Axi mal-heyvan sahibi o dünyada bunu səndən tələb edəcək". "Mən onları oğurlamağımı danacam". "Axi oğurladığın o, mal-heyvanlar da orada olacaqlar və deyəcəklər ki, bizi sən oğurlamışan. Bəs onda nə cavab verəcəsən?" Ocaqqulu gülə-gülə dedi: "Ay sədr, bu lap yaxşı olacaq. Mən də o heyvanları elə oradaca tutub sahibinə verəcəyəm. Onda nə deyəcəklər?"

Qeyd: Ocaqqulunun məzəkələri və söz-səhbəti bununla bitmir. Axtarışlar aparıb yeni-yeni lətifələri üzə çıxarılaçaqdır.